

Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvləri beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıblar

Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvləri Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fondu (UNICEF) müraciət ünvanlayıblar. AZERTAC müraciəti təqdim edir.

XXI əsrin başlanğıcında yüksək sürətlə inkişaf edən mədəniyyət, elm, texnologiyanın son nailiyyətlərinin bəşəriyyətin sülh və əminənanlığına xidmət etməsi fonda, Ermənistən hələ də orta əsrlər zəhiyyətində hakim olan torpaq işğali və ərazi iddialarını gündəmə gətirərək günümüzün reallıqlarını dərk etmir.

Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for Conversion) 2020-ci il fevral ayında açıqladığı dünya dövlətlərinin silahlanması indeksine görə, Ermənistən əhalisinin hər min nəfərinə düşən herbçi sayı, ümumi daxili mehsulda (ÜDM) silahlanması ayrılan xərclər, herbci xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı baxımından dündəyə üçüncü, Avropada isə birinci yerdədir. Hesabatda Ermənistən silahlanması yarışında ilk yerlərdə olması səbəbinin Dağılıq Qarabağ münaqişəsi və son 30 ildə militarist siyaset həyata keçirməsi olduğu qeyd edilir.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamələrində Ermənistən silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasıın vacibliyi açıq şəkilde tələb edilir. Bu qətnamələrdə Ermənistən Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar addımlar qızınır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurgulanır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı qeyd olunur.

2020-ci il sentyabrın 27-də seher saat 06-dan etibarən Ermənistən hərbi qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılışmasını kobud

şəkildə pozaraq genişmiyyaslı herbci əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın mülki obyektlərini böyük çaplı silahlardan, minomyotlardan, artilleriya qırğularından və ballistik rakətlərdən atəşə tutmuşdur.

27 sentyabr - 11 oktyabr arasında Ermənistən silahlı qüvvələri döyüş bölgələrinən kənarda yerleşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xizi, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini atəşə tutaraq 13-ü qadın, 3-ü uşaq olmaqla, 41 mülki şəxsi qətle yetirmiş, 206 mülki şəxsi yaralamışdır. Yaralananlar içərisində 44 qadın və 22 uşaqın (onlardan 6 körpə) olması diqqət çəkir.

Bu hümümlər nəticəsində 1185 şəxsi evə, 148 sosial infrastruktur obyektinə və 57 yaşayış binasına əsaslı zərər dəymmişdir. Bundan əlavə, işgalçi Ermənistən hərbi qüvvələri bölgə üçün böyük irriqasiya əhəmiyyəti daşıyan

Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sıyalan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombalamaşdır.

Eyni zamanda Ermənistən hərbi-siyasi hakimiyyəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə digər ölkələrdən muzdlu terrorçular gətilərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunu pozulmuş və Ermənistən hərbi qüvvələri tərəfindən azərbaycanlı əhaliye qarşı istifadə olunmuşdur.

Ermənistən 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq herbci əməliyyatlara başladıqdən sonra şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olmuş "9N235", həmçinin "M85" bombacıqlarından istifadə etmişdir.

Qeyd olunan bombacıqlar "Kaset Sursatlar haqqında" Konvensiyaya (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olmuş sursatlar sinfinə daxil edilib.

Humanitar məqsədlərlə Rusyanın vasitəciliyi ilə oktyabrın 10-da atəşkəs razılığı eldə edilməsinə baxmayaraq, Ermənistən silahlı qüvvələri 11 oktyabr gecə saat 2-də öz ölkəsinin ərazisində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni "Elbrus" ballistik rakətlərle (SCUD) bombalamaşdır. Neticədə 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 17-si qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış, həmçinin 3 bina tamamilə məhv edilərək, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektləri ziyan dəymışdır.

BMT üzvü olan ve 1944-cü ildə "Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası"ni imzalamış bir sıra Avropa ölkələri konvensiyaların şərtlərini kobudcasına pozaraq, Ermənistənə mülki təy-

yarələrlə silah daşımağa başlamışlar.

Ermənistən atəşkəs rejimine əməl etməməsi bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistən əsgerlerinin cəsədlərini yıغان, üzərində ağ bayraq qaldırıldığı bariz şəkildə görünən Azərbaycanın tibbi maşınlarını atəşə tutur.

1949-cu ildə qəbul edilən Cenevre Konvensiyasının mühəribə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 18-ci maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Təcavüzkar Ermənistən hərbi-siyasi rəhbərliyi heç bir beynəlxalq norma və prinsipe əməl etməyərək, Cenevre Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, dinc əhalini, coxsayılı evləri, mülki obyektləri, təserrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir və mülki vətəndaşlara qarşı cinayətlər törədir. Əhalinin kompakt olduğu məntəqələr, rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri, xəstəxanaları, tibb məntəqələri, məktəb binaları və uşaq bağçaları hədəf kimi seçilir.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayılı qətnamələrin icra olunmasını, Ermənistən silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etmesini, 1 milyon məcburi köçkünen yaşayış yerlərinə qayıtması üçün şərait yaradılmasını tələb edirik.

Ermənistən bölgə və beynəlxalq təhlükəsizlik mühitini təhdid edən təcavüzkar siyaseti dərhal dayandırılmalıdır, Azərbaycanın işğal olunmuş ərazilərindən ən qısa zamanda çıxması üçün Ermənistənə təzyiq edilməli, hərbi cinayətlərinin qarşısı alınmalıdır.

1. Əli Əhmədov Yeni Azərbaycan Partiyasının sədr müvənni - icra katibi

2. Fəzail Ağamalı "Ana Vətən" Partiyasının sədr, Milli Məclisin deputati

3. Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədr, Milli Məclisin deputati

4. Elşən Musayev Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədr, Milli Məclisin deputati

5. Tahir Kərimli Vəhdət Partiyasının sədr, Milli Məclisin deputati

6. Fazıl Mustafa Böyük Quruluş Partiyasının sədr, Milli Məclisin deputati

7. Asım Mollazadə Demokratik İslahatlar Partiyasının sədr, Milli Məclisin deputati

8. Qüdret Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr, Milli Məclisin deputati

9. Sabir Hacıyev Vətəndaş Birliyi Partiyasının sədr, Milli Məclisin deputati

10. Razi Nurullayev Milli Cəbhə Partiyasının sədr, Milli Məclisin deputati

11. İlqar Məmmədov Real Partiyasının sədr

12. Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədr

13. Rafiq Turabxan Azərbaycan Xalq Demokratik Partiyasının sədr

14. Osman Əfəndiyev Milli Demokrat İdrak Partiyasının sədr

15. Kudat Xudiyev "Birlik" Partiyasının sədr

16. Hacıbaba Əzimov Vahid Azərbaycan Milli Birlik Partiyasının sədr

17. Əlisahib Hüseynov Milli Həmrəylik Partiyasının sədr

18. Mais Seferli Azərbaycan Yurdəş Partiyasının sədr

19. İqbal Ağa-zadə Azərbaycan Ümid Partiyasının sədr

20. Firudin Kərimov "Qorqud" Partiyasının sədr

21. Samir Cəfərov Azərbaycan Milli Hərəkat Partiyasının sədr

22. Hacı Hacıyev/Rauf Qurbanov Azərbaycan Kommunist Partiyası

23. Abutalib Səmedov Azərbaycan Naminə Alyans Partiyasının sədr

24. Əsləli Kazimova Azərbaycan Sosial Rifah Partiyasının sədr

25. Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının sədr

26. Araz Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının sədr

27. İxtiyar Şirinov Milli Kongres Partiyasının sədr

28. Sübut Əsədov Azərbaycan Respublikaçılar Partiyasının sədr

29. Pənah Hüseynov Azərbaycan Xalq Partiyasının sədr

30. Fuad Əliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədr

31. Sərrad Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının sədr

32. Ağadur Müslümov "Azərbaycan Mübarizləri" Partiyasının sədr

33. İlyas İsmayılov "Ədalət" Partiyasının sədr

34. Yunus Oğuz "Milli Vəhdət" Partiyasının sədr

35. Hafiz Hacıyev Müasir Müsavat Partiyasının sədr

36. Kamil Seyidov Azərbaycan Azad Respublikaçılar Partiyasının sədr

37. Əli Əliyev Vətəndaş və İnkışaf Partiyasının sədr

38. Elşəd Musayev Böyük Azərbaycan Partiyasının sədr

39. Teyyub Qəniboglu Azərbaycan Təkmül Partiyasının sədr

40. Mirmahmud Fəttaev Klassik Xalq Cəbhəsi Partiyasının sədr

41. Əli Əliyev Vətəndaş və İnkışaf Partiyasının sədr

42. Tufan Kərimov Azərbaycan Milli Demokrat Partiyasının sədr

43. Qulamhüseyin Əlibəyli Aydınlar Partiyasının sədr

44. Fərəc Quliyev Milli Dırçılış Hərəkatı Partiyasının sədr

45. Tural Abbaslı Ağ Partiyasının sədr

46. Musa Ağayev Yeni Zaman Partiyasının sədr

47. Sülhəddin Əkber Azad Demokratlar Partiyasının sədr

48. Bərdəddin Quliyev Cümhuriyyət Xalq Partiyasının sədr

49. Əflan İbrahimov Müstəqil Xalq Partiyasının sədr

50. Ağasif Şakiroğlu Gələcək Azərbaycan Partiyasının sədr

51. Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

52. Eldar Quliyev Ağsaqqallar Şurasının sədr, Milli Məclisin deputati

53. Səttar Möhbaliyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr, Milli Məclisin deputati

54. Məmməd Musayev Azərbaycan Respublikasının Sahibkarlar (İşsənənlər) Teşkilatları Milli Konfederasiyasının prezidenti

55. Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədr, Xalq yazıçısı

56. Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafcılar İttifaqının sədr, Xalq artisti

57. Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədr, Xalq artisti

58. Fərhad Xəlilov Azərbaycan Rəssamlar İttifaqının sədr, Xalq rəssami

59. Azərpaşa Nəmetov Azərbaycan Teatr Xadimləri İttifaqının sədr, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti

60. Elbay Qasımov Azərbaycan Memarlar İttifaqının sədr, Əməkdar memar

61. Elç